

80-ci illərin əvvəlləri... Tələbə idim. Uşaqlarla birlikdə həmin il-lərdə tez-tez ekranlarda görünən "Anjelika ..." filmini müzakirə edirdik. Müzakirənin qızğın yerində uşaqlardan biri "nə qədər gözəl qızdır. Bircə dənə belə sevgilim olsa, heç qocalmaram", dedi. Mənim də bu oğlanla çox səmimi zarafatım var idi. Gülmüşəyərək, "Sənin belə sevgilin olması üçün, sən özün gərək Jofrey olasan. Səndə də ki, Jofreylikdən əsər-əlamət yoxdur. Odur ki, Anjelikanı mənə burax" deyib, əlimdəki qələmlə sol üzümə bir şram-xətt çəkdim.

Bəli, yaddaşlarda, əsasən, məhz yuxarıda dediyim "Anjelika ..." filmində yaratdığı, sözün əsl manasında, ölməz Peyrak obrazıyla qalıb, Azərbaycan əsilli məşhur fransız aktyoru Robert Hossein.

Noyabr ayının 11-də bir yerə toplaşış Avrasiya Akademiyasına dəvət olunmuş qonaqların qarşılınmazı məsələsini müzakirə edirdik. Robert Hossein və Türkən Şorayı qarşılıamaq üçün adamlar seçilməliydi. Böyük məmənuniyyətlə, Raziyyə İsayeva və Lyudmila Sotova ilə birlikdə Robert Hosseyni qarşılıamağı öz öhdəmizə götürdük.

Robert Hossein öz xanımı ilə gələcəkdir. Bir dəstə güllə hava limanına yollandıq. Artıq təyyarə enmişdi, amma gözləmə zalında oturmağa səbrimiz çatmadığından 2-ci mərtəbəyə qalxaraq məşhur aktyoru ordan izləməyə başladıq.

Gəldilər. Gül dəstəsini Robertin xanımına uzatdım, məni qucaqlayıb öpdü, hər birimizlə çox səmimi çekildə görüşüb qucaqlaşdılar, sanki çoxdanın tanışları idik. Əslində də belə idi. Axi gənclik illərimdən "taniyirdim" onu. Gəncliyimin ideallarından biri ilə görüşmək zarafat deyildi, tələbəlik illərimzdə, yuxarıda söhbət açdığını Jofrey, coxları üçün, o cümlədən mənim üçün də əlçatmaz bir kişi idealı olmuşdu.

Nəhayət, noyabr ayının 17-də Xəzər universitetinin Mərmər zalında Avrasiya Akademiyasının rəsmi toplantısı başladı, Azərbaycan əsilli məşhur fransız aktyoru Robert Hossein və Türk kinosunun canlı əfsanəsi Türkən Şoray Akademiyaya üzv seçildilər.


Qısa müddət ərzində Robert mənə o qədər doğmalaşmışdı ki, hiss edirdim ki, özündən asılı olmayaraq hər yerdə onu axtarıram, ona yaxın olmağa çalışıram, sanki onun arxasında gəzirəm. Toplantıda da onun yanındakı stolda oturmuş, gözlərimi demək olar ki, ondan ayırmırdım. Üzündəki hər bir mimika, onun baş verənlərə münasibətini eks etdirirdi. Baş verənlər isə onu o qədər təsirləndirmişdi ki, canlandırdığı coxsayılı obrazları ilə insanların qəlbini hakim kəsilən bu böyük sənətkar indi öz göz yaşlarına hakim ola bilmədi. Yənində oturan xanımı da ona baxdıqca doluxsunur, öz baxışları ilə ömür yoldaşına təselli verməyə çalışırdı. Mənə elə gəlir ki, böyük aktyorun göz yaşları məclisdə iştirak edənlərdən heç kimin diqqətindən yayılmadı, Hamlet İsaxanlı hətta ona yaxınlaşaraq bu böyük şəxsiyyətlə həmhəyacan olduğunu bildirdi.

Göz yaşları... İnsan qəlbinin təmizliyinin ən səmimi göstəricisi, insanın içini saflasdırı, duruldan şəfqət damcıları, "kişi ağlamaz, nə olursa olsun dözməli, özünü saxlamalıdır" deyən coxlarına insanlığın, hətta kişiliyin ən səmimi cavabı. Bəli, bir şairin dediyi kimi: "Kişiye ağlamaq yaraşmasa da, bəzən ağlamaməq mənə ar gəlir" (Hamlet İsaxanlinin bir rübaisindən-red.).

Robert Hossein kimi böyük şəxsiyyətlərin, milyonlar tərəfin-dən sevilənlərin göz yaşını saxlaya bilməməsi isə daha dərin məna kəsb edir - adı insanlar üçün əlçatmazlıq zirvəsinə yüksəlmişlərin də əfsanə deyil, elə bu adı insanlar qədər sadə, canlı varlıq olduğunu bir göstəricisidir.

Robert Hossein getdi... Yuxumda bir tarix gördüm. Röyam o qədər şirin, o qədər doğma idi ki...

İsaxan İsaxanlı



GÖZ YAŞLARI- ŞƏFQƏT DAMCILARI

